

9 iyun 1993-cü il:

Müstəqilliyimizin əbədiyyət tarixi

HEYDƏR ƏLİYEV BAKIYA GƏLMƏKLƏ AZƏRBAYCANI GÖZLƏNİLƏN FƏLAKƏTLƏRDƏN XİLAS ETDİ

1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki müddəti Azərbaycanın dövlətçilik tarixində fəlakət dövrü adlandıranlar qənaətlərinə həqidlırlar. Həmin illərdə AXC-Müsavat iqtidarinin səbatsızlığı, ölkəni uğuruma aparmaqla yaranan iqtisadi böhrəni daha da gərginləşdirdi. O dövrde Gəncə şəhərində Sürət Hüseynov tərəfindən qaldırılan qiyamı yatrımaqda aciz olan iqtidarsız iqtidarların günahı üzündən qardaş qanı axıldı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayandı.

...4 iyun 1993-cü il. AXC-Müsavat iqtidarından yüksək mövqə tutan İsa Qəmbər-Əli Kərimli- Sürət Hüseynov üçlüyü arasındaki qarşılardan yaranan Gəncə qiyamı, 130 və 709 sayılı hərbi hissələrin ərazilərində baş verən qanlı hadisələr ölkədə xoas yaratdı. Müstəqilliyimizə təhlükə olan Gəncə hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, her an alovlanan biləcək bir qığılçım idi. Korpus komandiri Sürət Hüseynovun qiyamı, torpaqlarımızın itirilməsi ilə nəticələnən hadisələr, əvvəlcədən planlaşdırılmış xəyanətkar gedişlər vəziyyəti daha da gərginləşdirirdi. İnsanların qənaəti isə bu idi ki, hakmiyyətdə olan AXC-Müsavat cütülyünün sərəstəsiz iqtidarı belə çətin məsələləri həll etmək gücündə, bacarığında deyil. Ayrı-ayrı imperialist qüvvələrin strateji maraqlarına xidmet edən ölkə rəhbərlərinin xeyanəti Azərbaycanın müasir tarixinə qara hərfərlər yazıldı. O illərdə dövlətçiliyin esasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Yaranan belə şəraitdə istifadə edən, Azərbaycanın müstəqilliyinə hər vasitə ilə mane olmağa çalışın xarici dairələrin emissarları ölkədə qarşılaşlıq yaratmaqdə maraqlı idilər.

Respublikada cərəyan edən proseslər, büdcənin boşaldılması, yaranan iqtisadi böhrən, sənayenin iflic vəziyyətinə düşməsi Ermenistanın Azərbaycan torpaqlarını asanlıqla zəbt etməsi ilə nəticələndi.

Müxtəlif partiyalara xidmet edən qanunsuz silahlı birləşmələr dövlətin maraqlarına, xalqın mənafeyinə deyil, bir qrup naşı siyasətçiye xidmet edirdilər. Ən qorxuluş isə Ermenistan ile qanlı döyüşlərin getdiyi bir zamanda AXC-Müsavat qruplaşması hakimiyyətlərinin saxlaması namına vətəndaş məharibəsinin başlanması təhlükəsini belə ciddi məsələ kimi görməyəcək qədər kor idilər.

"Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yaritmaz, xəyanətkar fealiyyətinə neticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərefəsində idı və tarix sanki təkrarlanırdı. 1918-ci ildə eldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə de 2 ilən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın telebi ilə Heydər Əliyev hakimiyyətə gelməseydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı oları bilərdi. Onu da qeyd etməliyim ki, Heydər Əliyev Naxçıvanda devrimək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü de ağır vəziyyətə düşəndən sonra Heydər Əliyev müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndər-



mışdırlar. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarında Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır." O dövrde yaranmış hərəkəti ilə ifadə edən Prezident İlham Əliyev həmin günü Ulu Önderin xilaskarlıq missiyasının bağlanğıç tarixi adlandırdı.

Cənab İlham Əliyevin vurğulduğu kimi, 1992-ci ilin yay aylarında 1993-cü ilin iyun ayına qədərki dövr biabırılıq, rüsvayılıq, fəlakət dövrü idi. Hakimiyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uğuruma apardı. Kelbacər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermenistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürdü. Xalq respublikada cərəyan edən hadisələrdən xəbərsiz idi. "Siyaset dəlləllərinin" xeyanətləri insanlardan gizlənilir, Milli Meclisde müzakire olunan qərarlar haqqında ölkə əhalisine məlumat verilmədən erməni kəşfiyyatçılarına çatdırılır, döyüşə gedən əsərlərimiz arxadan vurulur, torpaqlarımız ayrı-ayrı partiyalara, şəxslərə xidmet edən silahlı dəstələr arasında başlanan intriqaların qurbanına əvərilir, ermənilərə təhvil verilirdi.

Iqtisadi böhrən yaşandı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtki hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Bakının küçələrində əlislihli adamlar dəstə-dəstə gəzir, insanları incidirdilər.

...Paytaxtda baş verənləri narahatlılaşdırıcı izleyən və ölkəni uğuruma aparan vəziyyətin gərginləşməsinin sonda fəlakətə nəticələnəcəyi ni uzaqqorən siyaseti ilə dərk edən ulu önder Heydər Əliyevin iştiraki ilə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında vəziyyət geniş təhlil olundu və hadisəyə münasibət bildirildi. "İyun ayının 4-de Gəncə şəhərində başlan-

mış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülb, normal həyat pozulub, Faktiki olaraq vətəndaş məharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən mesuliyətli bir dövründə baş vərənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pişləyirik... Bunların qarşısı dərhal alınmalıdır Hamını bu yolda milli birliliyə, vətəndaş həmrəyliyinə dəvət edirik" söyləyen ulu önder Heydər Əliyev müdrik siyasetçi, təcrübəli dövlət başçısı kimi xalqı birləşdirən qədər vətəndaş məharibəsi üçün qığılçım olan hem də Gəncə hadisələridir. Ümid yeri, xilas yolu xəttərən xalqın nəzərləri yenə də Naxçıvana yönəldi. Yekdil ictimai fikir isə yeganə və dəyişilməz idi: Heydər Əliyev Bakıya gəlməli, Azərbaycanı düşüdüyən, çətin vəziyyətdən xilas etməlidir. O zaman ziyanlar adından tarixi əhəmiyyəti ilə seçilen "91-lər"in müraciəti Naxçıvana ünvanlandı. Azərbaycanın müstəqilliyinin itirilməsinin hansı faciələrlə nəticələnəcəyini muxtar respublika əhalisi də aydın başa düşürdü.

Amma ulu önder Heydər Əliyevin həyatına növbəti texribatın, qəsdin olacağından ehtiyyatlanan naxçıvanlılar xilaskarlarından ayrılmış istimadılardır. Həlliini gözləyən Azərbaycanın müstəqilliyi, vətənin bölməzliyi kimi tələyülü məsələ tələb və təkidləri ortaş nöqtədə birləşdirildi. Beləcə xalqın haqlı tələbi yerinə yetirildi.

9 iyun 1993-cü ildə paytaxta gələn Heydər Əliyev parlamentdə çıxış edərək bildirdi ki, əsl vəziyyəti öyrənmək üçün hadisə yerində olmamış. Daim həqiqət, ədalət tərəfdarı olan Ulu Önder belə də etdi. Ziyanlardan, ağsaqqallardan, jurnalistlərdən ibarət qrupla Gəncədə olub, vətəndaşlarla, herbçilərlə görüşərək, siyasi böhrənin, qarşılurmaqın aradan qaldırılması üçün müzakirələr apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi.

dentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvələ olundu.

Bələliklə, cəmi üç gün əvvəl Ali Sovetin sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.

Elçibəy vəzifəsini davam etdirmək üçün müraciət qəbul olundu. Eyni zamanda Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənən ali maraqları namine hərbi qarşılurmaya son versin. Ölkenin tanınmış şəxsiyyətlərinin, ziyanlıların təmsil olunduğu bir qrup Keləkiyə göndərildi. Elçibəy isə "Azərbaycanı Kələkidən idarə edəcəyəm" cavabı ilə Bakıya dönməkdən imtina etdi.

Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qaranti olan Heydər Əliyevə tapşırıldı.

Ulular öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: "Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki president yoxdur. Baş nazir yox idi, -o-, artı çoxdan istəfə vermİŞdi, mən tek qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm."

Beləcə 29 avqust 1993-cü ildə Elçibəy etimad məsəlesi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qaranti ti seçdilər.

Prezident kimi andiçmə mərasimində də xalqın destəyi ilə demokratik, müstəqil cəmiyyət quruculuğunda önemli nailiyətlərə əldə olunacağına dövlət başçısı kimi əminlik ifadə edən Heydər Əliyev Azərbaycanı dünyaya birliyində qüdrətli bir ölkə kimi tanıdaşacağına söz verdi. Vədine də əməl etdi.

Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidár birlüyü 1994, 1995-ci illərdə tərəfdilən dövlət çevrilişlərinə cəhdler zamanı da təsdiqləndi. İnəməna, seçimlərə sadıq qalan Azərbaycan xalqı yolu müəyyənləşdi. Bu seçim sabahda böyük ümidi dələli Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev zəkəsi ilə bütün çətinliklər qalib gəlmək əzmində olduğunu sübut etdi.

Azərbaycanın tarixinə xilas günü kimi yazılan həmin sessiyada deputatların yekdil səsvermesi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimin əbədiliyinin təməli qoyuldu.

"... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsinə harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" söyləyən, daim xalqa arxalanan Heydər Əliyev qısa müddətə ölkədə milli həmrəyliyə, birləşən nail oldu. Reallıq isə bu idi ki, o günlərdə Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idı dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çıxdan son qoyulmuşdu.

Bu hadisədən üç gün sonra-18 iyundə Azərbaycan xalqı eğitdikləri xəbərdən şoka düşdü: Azərbaycan prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən, gizlince Bakını tərk edib. Doğma kendi Keləkiyə gedib. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvələ olunmalı idi. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezi-

dentin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvələ olundu.

Beləliklə, cəmi üç gün əvvəl Ali Sovetin sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.

Elçibəy vəzifəsini davam etdirmək üçün müraciət qəbul olundu. Eyni zamanda Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənən ali maraqları namine hərbi qarşılurmaya son versin. Ölkenin tanınmış şəxsiyyətlərinin, ziyanlıların təmsil olunduğu bir qrup Keləkiyə göndərildi. Elçibəy isə "Azərbaycanı Kələkidən idarə edəcəyəm" cavabı ilə Bakıya dönməkdən imtina etdi.

Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qaranti olan Heydər Əliyevə tapşırıldı.

Ulular öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: "Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki president yoxdur. Baş nazir yox idi, -o-, artı çoxdan istəfə vermİŞdi, mən tek qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm."

Beləcə 29 avqust 1993-cü ildə Elçibəy etimad məsəlesi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referandumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.

Ulular öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: "Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki president yoxdur. Baş nazir yox idi, -o-, artı çoxdan istəfə vermİŞdi, mən tek qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm."

Beləcə 29 avqust 1993-cü ildə Elçibəy etimad məsəlesi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referandumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.

Ulular öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: "Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki president yoxdur. Baş nazir yox idi, -o-, artı çoxdan istəfə vermİŞdi, mən tek qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm."

Beləcə 29 avqust 1993-cü ildə Elçibəy etimad məsəlesi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referandumda isə onun əleyhinə üç mily